



## [dindarlara qar zoraklıq, hakimiyət qar nifrət hissləri oyadır](#)

.Hakimiyət daxilində intiqam ardınca olan qvvələr saf dindarlardan maksimum sui-istifadə etməyi alır

AranNews- krm Haczad bildirdi ki, Demli dindarlara qar zoraklıqdan ilk v n ox ziyət kn, el dini z .kreslosu n thlk bilndir

Amma msllr hrtrfli nızr etsk, hr bir halda bu amansız qadaaların didarların xeyirini sonlandırdı ox asanlıqla gr bilrik. Ruhn yatm inacl tbqd ayqlq, onlar arasda vhdət, dinlrində daha da mhkm olmalar, xalqn z dini .dyrlrin qar daha da mhfızkar olmas v.s msbt chtlri inkiáf etdirn, mhz bu tip represiyalardır

Son bir ne gd dini camiyə qar trdılın zbanalə qar xalqn mxtlif katiqoriyalar z etirazların bildirdilr. strdim z nvbmd bu msly baqa bir asbektđn yanaam. nki mh m bir mslnin sanki xalqn v hakimiyətin diqqtində .yaydn mahid edirm. Bunun n d szm hm xalqn inancl tbqsın hm d hakim dairlr nvanlanr bu hbslrin v qadaaların digr v qalmaz trfi zoraklıqla mul olan adiyət orqaların cmiyytin inancl tbqsində ...qcqlanma v aqresiya yaratmasdır. Sanki bunu bilrkdn edirlr

nsanlar dzgn v ya yanlı siyasi gr sahib ola bilr v fikir ayrıl normaldır. Httə bzi siyasi addmlarda hac Tale il ortaq fikir sahib olmaya bilm. Amma vtnda hquqların mhfızsında durmaa borclu olan bir orqanda, hanssa etirazna gr bir ruhani v ictimai xadimin hquqların kobudcasna pozulmas, stlik fiziki v mnvi tcavz mruz qalmas yolverilmzdir. Bu zbanalə v represiyən biz mlum Gnc hadislrində d grdk v son glrd .dini atributlar tmsil edn bayraqların qadaas v.s dini qadaalarda da mahid etmkdyik

....Mmurların bu tip zbanə ilri xalq il hakimiyəti z-z qoymaqdır

Mmurların bu kimi kobud rftarlar, ya onların hdsiz dncəsizliyinin ya da hakimiyət qar mqsdyıl xyantinin gstricisidir. Bu rftar dar dncnin mhsulu kimi qiymtİndirmiyimin sbbi, onun bir yumruq il hanssa ruhanini tutduu yoldan dndr bilm xlyasdır v httə bunu dnmk bel glncdr. Xain demyimd mqsđ is, bu tip zbanə mmurların xalq il hakimiyəti z-z qoyma hđflridir. Son MTN olaylar v bir ox gizli mqamların z xmas is, bu ilrd xain li olmasn dnmy sas verir. Bunun n d, dini caminin emosiyalar il oynayaraq hakimiyət daxili boluun yaradılmas n addmların atılmas da istisna eilmir. nki iqtisadi v siyasi bhran .yaayan hakimiyət d İkdaxili kaos xeyir etmir

Rsmi dairlrin bu tip xoaglmz addmlarına qar hakimiyətin susqunluq nmayi etdirməsi, durmadan artmaqda olan xalqn inacl tbqsində birbaa hakimiyət qar nifrət hissləri oyadır. Dvlət strukturların konstitusiyən kobutcasna pozduunu grn xalqdan is, qanunlara riayət etmə gzlntisi bsdır. Ntic etibar il .yaranan anarxiya is, n hakimiyət n d xalqa xo vdlr verir

?Amma bu raitd n etmk lazmdır? Bununla i bitirmi? Bs problemlrimiz hll oldumu

Amma msllr hrtrfli nızr etsk, hr bir halda bu amansız qadaaların didarların xeyirini sonlandırdı ox asanlıqla gr bilrik. Ruhn yatm inacl tbqd ayqlq, onlar arasda vhdət, dinlrində daha da mhkm olmalar, xalqn z dini dyrlrin qar daha da mhfızkar olmas v.s msbt chtlri inkiáf etdirn, mhz bu tip represiyalardır. Sizc tez-tez ilnn v spesifik n yarya malik olan "mqavimət", "islamlıq", "hadət", "zillət bizdn uzaqdr" v.s klmlr n zamandan calamaa balad? gr qadaa v hbslr mslni hll etmk iqtidarında idis, niy ks ntic verir? Demli .dindarlara qar zoraklıqdan ilk v n ox ziyət kn, el dini z kreslosu n thlk bilndir

Amma bu raitd n etmk lazmdır? Bununla i bitirmi? Bs problemlrimiz hll oldumu? Ntic etibar il hans naliyytlr İd etdik? gr bu deyilnlr uar olaraq dilimizdə qalarsa, adilib aradan gedckdir. Dnrm ki, bu uurlar ...dzgn istiqamət yndilmir. Bunun is mxtlif sbblri ola bilr

Digr trfdn is, ox sayda mhkm qidli, caatlı v eyni zamanda saf etiraz dindarlardan maksimum sui istifadə etməyi alan hakimiyət daxilində intiqam ardınca olan qvvələr v bu bazan grrk az sulanan mxalif gr sahib bzi siyasi dılların bu etirazların z mnftlrin trf istiqamtlndir bilmsi, ox tssflndirici haldr. Bu mslđ hm hakimiyət v hm d dindarlardan aparıcı xslri maksimum diqqtli olmaldr. Hakimiyət qanmayan yerdn qa xartmaqla z li il zn quyu qazmamal, dindarlar is hr yal vdlr aldanaraq hiylgrlrin yemin evrilmmidirlr. Tssflr olsun ki, bzi hakim dairlr İkmizdə rifah v min-amanlın leyhinə olan sioizmin diqtsi il zamanda yal

.dndlr v eyni zamanda kifayt qdr yanl addm atdlar v atrlar  
Sonda is zlrini kimlrs gstrmk namin l-qol atan paqonlulara xatrlatmaq istyirmki, bu yumruqlarn v yal  
qoyduu gzlrin hesabna "general" rtbsi alanlar, indi xain ad il yoxa xardlblar. gr tarixdn ibrt almasanz,  
.bu gn qarndak mhkumlarn sabah banza hakim ksilmsi, sizin n daha acnacaql olacaq  
ilahiyat krm Hacza